

GO ENERGY

Bitki Mənşəli Bərk Üzvi Gübrə

| TƏMİNAT EDİLƏN MƏZMUN | %w/w |
|---|------|
| Ümumi Üzvi Maddə | 64 |
| Üzvi Karbon | 30 |
| Ümumi Azot (N) | 3 |
| Ümumi (Humin + Fulvo) turşusu | 49 |
| Fulvo Turşusu | 41.5 |
| Ümumi Amin Turşusu | 10 |
| Sərbəst Amin Turşusu | 3 |
| Suda Həll Olunan Kalium Oksidi (K ₂ O) | 10 |
| Maksimum Rütubət | 10 |
| pH | 4-6 |

İstifadə Ediləcək Bitkilər və İstifadə Miqdarları

| İstifadə Ediləcək Bitki | İstifadə Miqdarları | | İstifadə Zamanı |
|---|-------------------------|--|--|
| | Yarpaqdan (gr/100 L su) | Tozpaqdan | |
| Tarıla bitkiləri (Pambaq, Buğda, Tütün, Çotik, Qaçağdıl, Soya, paxla, günəbaxan, yer fəndiği, yem bitkiləri, arpa, mərçimək, şəkər çuğunduru, püsta və s.) | 25-40 gr | 1.5-2 kg / ha (Toxum yatağına və ya kök bölgəsinə) | Maye və bərk gübrələrlə qarışdırılmalı və ya tək tətbiq edilə bilər. Bitki dərmanları ilə aqimadan əvvəl və ya sonra istifadə edilə bilər. |
| Tərəvəzlər (Tomat, bibər, badımcın, kəh, xiyar, çiyələk, lobya, noxud, qovun, qarpız, balqabaq, soğan, sarımsaq, yerləki, kələm, gül kələm, kərəviz, ispanaq, kartof, artichoke və s.) | 30-40 gr | 2.5-3.5 kg / ha (Toxum yatağına və ya kök bölgəsinə) | 1) Şilə qarışığındakı, 250 gr miqdar 100 litr suya əlavə edilir və fidanın kökləri məhlulda batıraraq əkilir. 2) Vegetativ böyümə zamanı damcı və ya çiləmə suyu əlavə etməklə suvarma tətbiq olunur. Damcı və çiləyici suya əlavə edərsə, tövsiyə olunan miqdar 10-15 litr suda qarışdırılır və tətbiq olunur. |
| Meyvələr (Alma, armud, heyva, ərik, şaftalı, banan, gavalı, əlibi, Vişnə, badam, qoz, üzüm bağı, zeytun və s.) | 30-40 gr | 30-50 gr / ağac bağı | 3 dəfə tətbiq etmək tövsiyyə olunur: - Turuncu və pıxılma dövründə - Meyvə formalaşmasında - Meyvə böyümə dövründə |



XƏBƏRDARLIQLAR:
İSTİFADƏCİLƏRİN DİQQƏTİNİ ÇAĞIRAN UŞAQLARDAN VƏ QIZLARDAN UZAQ TUTULMƏ DƏRİ VƏ GÖZÜ TƏMƏS ETMƏYİN VƏ YALNIZ LAZIM OLAN TƏRƏFƏ İSTİFADƏ EDİN. HƏC BİR HALDA UYGUN GÖRÜLƏN MİCQARINDAN ARTIĞI TƏTBİQ ETMƏYİN. TOPRAĞI VƏYA YARPAĞI ANAHLI EDİLƏNDƏN SONRA GÜBRƏNİN İSTİFADƏ EDİLMƏSİ TƏVSIYƏ OLUNMUR.



Qarşılıqlıq: Go Energy, tək istifadə edilə bilər və ya yarpaq gübrələri, pestisidlər, bitki mənşəli dərmanlar və yarpaq təmizleyiciləri ilə qarışdırılabilir, ancaq istifadə etməzdən əvvəl Go Energy əlavə edilir, sonra dərmanlar və gübrələr əlavə olunur. Hər qarışdırılacaq əvvəl kavanozdan sınaq tələbi olunur. Gübrə və kalsium olan dərmanlarla birlikdə istifadə edilməməlidir.

Saxılma və xəbərdarlıqlar:

Öz qablaşdırması altında sarın və quru şəraitdə (minimum -5 ° C-dən +45 ° C-ya qədər) yaxşı havalandırılan birbaşa günəş işığı olmadan, məhsuluz fiziki və kimyəvi xüsusiyyətləri tolerantlıq müddətindən kanarda dəyişmir. Qida və su mənbələrindən uzaq bir yerdə saxlanılmalıdır.

Şirkət məsuliyyəti: Şirkət məhsul etiketində göstərilən xüsusiyyətlərə görə məsuliyyət daşıyır və istifadəsi şirkətin nəzarətindədir. Müxtəlif istifadələrdə ilkin sınaq etmək tövsiyə olunur. Buna görə, şirkət saxlama şəraitindən və ya istifadədən qaynaqlanan problemlərə görə məsuliyyət daşıyır.



EXCLUSIVE DISTRIBUTOR EMA QSC

Sabunçu qəsəbəsi, şəhər şosesi
AZ1034 Bakı şəhəri, Azərbaycan Respublikası
Tel: (+994 12) 450 34 17
info@emaagro.com
www.emaagro.com

İstehsal Tarixi: 11.2021
Son İstifadə Tarixi: 11.2026
Yükləmə No: GE1121
Xalis çəki: 1 Kq

İstehsalçı Firma
Webba Kimya A.Ş.
ADOB 3.Kısm Mah. 30.Cad.No:29
Döşemealtı/ANTALYA/TÜRKİYE
Tel: 0 242 311 07 99 Fax: 0 242 311 07 88
www.webbakimya.com
info@webbakimya.com